



Pənahəli xan 1693-cü ildə Qarabağda, Alaqarğı kəndində anadan olub. Atası İbrahimxəlil ağa, anası Qızdarbeyim xanımdır. Əslİ Sancalı tayfasındandır.

Əfşar dövlətinin I şahı Nadir şah Cavanşir elindən qoşun topayrakın Pənahəli bəyin böyük oğlu Fəzələli bəyi öz yanına apənb öncə naib, sonra eşikəğası təyin edir. Lakin sonradan Fəzələli bəyi Nadir şah arasında ixtifə yaranır. Bunun səbəbi Əfşar hökməndən öz hakimiyyəti ni rəsmilişdir. Muğan qurultayından (1736) sonra ona qarşı çıxan Qarabağ tayfalannı Xorasan vilayətinə və Əfşanistana sürgün etdirməsi idi. Nadir şahın bu qərarı ilə razılaşmadığı üçün Fəzələli bəyi edam olunur.

Mirzə Camalın yazdığına görə, Pənahəli bəy 'hər işdə fərqlərinib ad çıxmış, mühərribe və davada taytüşuna üstün gelmişdir'.

Bunu nəzərə alan Nadir şah onu yanına çağınb qardaşının – Fəzələli bəyin yerinə təyin edir.

Ancaq bu, Pənahəli bəyin ürəyince olmur. Nadir şahın Xorasanda olmasından istifadə edib bir neçə qohumu və yaxın adamı ilə 1738-ci ildə Qarabağa qaçır. Mirzə Camal yazır ki, şah Pənahəli bəyin qaćmasından xəber tutan kimi onu yolda əla keçirmek üçün ardincə çapar göndərir. Lakin Pənahəli bəyi tutmaq mümkün olmur. Belədə Nadir şah Gəncə, Şirvan, Tiflis hakimlərinə fərمانlar göndərir ki, Pənahəli bəyi harada tapsalar tutub hüzuruna gətirsinlər.

Lakin həmin fərmanlar da nəticəsiz qalır.

Pənahəli bəy təxminən 10 il Nadir şahın təqiblərindən yayına bilir.

Göründüyü kimi, Pənahəli bəy hələ Nadir şahın sahilində açıq şəkildə onun iradəsinə qarşı çıxb. O, Qarabağı müstəqil şəkildə idarə etməyə çalışır.

Nəhayət, 1747-ci ilin iyundunda Əfşar hökməndə sui-qəsd nəticəsində qəle yetirildi. Bundan sonra onun qardaşı oğlu Əliqulu xan "Adil şah" adı ilə hakimiyyətə getirildi. Pənahəli xanın şöhrətini eşidən o vaxtki Azərbaycan hakimi Əmirəslan xan Qarabağa gəldi və Pənahəli xanla görüşdü. Əmirəslan xan Pənahəli xana Adil şahə tabe olmayı təklif etdi. Pənahəli xan müdrik davranaraq təkliflə razılaşdırıldı. Adil şah öz növbəsində resmi surətdə Pənahəli xana xanlıq rütbəsi fərmani, eləcə də cəvahiratla bəzədiilmiş qılınc və müxtəlif qiyaməti hədiyyələr gönderdi.

Cəmi bir il sonra – 1748-ci ildə Adil şah öldürdü. Beleçə, Pənahəli xan da arzusuna çatdı – o, Qarabağı tam müstəqil idarə etməyə başladı.

Qarabağ xanlığını elan etdikdən sonra Pənahəli xan onu möhkəmləndirmək üçün Nadir şahın sürgün etdi-

yi yerli əhalini geri qaytarır. Sür-gündən qayıdanların arasında Qarabağın gələcək xanı, həmin vaxt 15 yaşı olan İbrahimxəlil də var idi.

Qısa vaxtda Qarabağ xanlığı xeyli güclənir, iqtisadi və sosial, eləcə də mədəni baxımdan yüksəlir, Pənahəli xanın ədaləti, camaatla məhrəbənə rəftəri, ədaləti və mərhəməti diller əzberinə əvvərilir. İş o yerə çatır ki, bu baredə eşidən yaxın-uzaq əllərdən, hətta Təbriz və Ərdəbiləndən belə Qarabağa axın başlayır. Gələnlərin arasında sadə kəndlilərdən tutmuş sənətkarlaracan müxtəlif təbəqələr məxsus insanlarvardı.

Pənahəli xan Qarabağ xanlığına inzibati mərkəz kimi 1748-ci ildə Bayat qalasını inşa etdirir. Lakin sonradan qalanın mövqeyi xüsusiylə müdafiə ba-

Pənahəli bey demişdi: "..Biz gerek dağların içinde, möhkəm və keçilməz yerdə ələ bir əbədi, sarsılmaz qala tikək ki, ən güclü düşmənə belə onu mühasirəyə ala bilməsin. Qalanın bir tərəfi dağlarda olan ellərin üzünə açıq olmalı və mahallarla əla-qəmiz kəsilməməlidir".

**Sonralar "Kıçık Paris" tən tutmuş "Qafqazın konservatoriyası" həcan müxtəlif adlarla çağın Şuşanın təməl 1752-ci ildə atılır.**

**İlk dövrlərdə qalanı "Şuşa" ilə ya-naşı "Pənahabad" da adlandırdılar.**

**Xalq əfsanəsinə görə, bu yerlərin havası bühlər kimi saf, təmiz olduğu üçün onu "Şuşa" (şuşə) adlandırmışlar.**

**Bəzi ehtimallara görə isə qala şış qayalarla əhatə olunduğu görə bu adı (Şişə - Şuşa) almışdır.**

Şuşa qalanının inşasından sonra hakimiyyəti daha da güclənən Pənahəli xan düşmənlərini bir-bir zərərsiz-

Pənahəli xanın qəlebələri bir-biri-nin əvəz edirdi. Gəncə, İrəvan, Naxçıvan və Ərdəbil kimi şəhərləri belə əla keçirmiş və onların idarəciliyini öz adamlarına tapşırılmışdı.

Qarabağ xanlığının getdikcə bö-yüməsi, güclənməsi və genişlənməsi digər xanları, hakimləri narahat etməyə başlayıb. Nəticədə bir-birlərinin ardıcınca Pənahəli xana qarşı hərəkətə keçiblər. 1757-ci ildə Astrabad hakimi Məhəmmədhəsən Qacar nəhəng qoşunla Qarabağ xanlığı üzərinə hücum çəkib. Lakin "Xatın arxi" deyilən yerdə verən həllədici dö-yüşdən Pənahəli xan qalib çıxb.

İki il sonra, 1759-cu ildə Urmıyalı Fətəli xan Qarabağ xanlığına hücum edib. Əhməd bəy Cavanşir yazır ki, Fətəli xan 30 min nəfərlik qoşunla qəflətən Şuşa yaxınlığında göründü: "Fətəli xan qalanı qəflətən tutmaq üçün öz seçmə qoşunları ilə Qarqaç çayı tərəfdən hücuma keçib. Fəqət

dən planlaşdırıldığı xəyanətdən başqa bir şey deyildi.

Belə ki, İran şahı Fətəli xan üzərində qələbəni birgə qeyd etmək üçün Şirazda böyük ziyaflət təşkil edəcəyini bildirir. Başda Pənahəli xan olmaqla Xoy xanı Şahbaz xan, Naxçıvan xanı Hacı xan Kəngərli, Qaradağ xanı Məhəmmədkəzim xan və Sərablı Əli xanı ziyaflətə dəvət edir.

**Lakin sonradan məlum olur ki, Kərim xanın məqsədi bu yolla xanları vətənlərindən uzaqlaşdırın, faktiki olaraq öz girovuna çevirmək, nəticədə onların xanlıqlarının müstəqilliyinə son qoymaq idi. Ancaq bu fayda ver-mədi. Həm Qarabağ, həm də digər xanlıqlar müstəqilliklərini qoruyub saxladılar.**

**Qısa, "Şiraz qonaqlığı" Kərim xan Zəndin gözəldiyi nəticəni vermedi.**

**Pənahəli xan bu xəyanətdən qısa müddət sonra, əla hadisənin baş verdiy 1763-cü ildə vəfat edir.**

**Onun ölümünün dəqiq səbəbi məlum deyil. Birçə o məlumdur ki, Kərim xanın göstərişi ilə Pənahəli xanın nəsi Qarabağa göndərilib və Ağdamda daftın edilib.**

Pənahəli xandan sonra hakimiyyət bir müddət de-faktō oğlu Mehəlli xanın əlinde olsa da, İbrahimxəlil ağa Qarabağa qayıtdıqdan sonra apardığı gərgin mübarizə neticəsində taxtacı qardaşından almağə bacarıb.

Maraq üçün deyək ki, Pənahəli xanın vəfatı ilə bağlı dəqiq tarixi məlumatlar olmasa da, kifayət qədər mülahizələr var.

Bu mülahizələrdən biri belədir ki, Kərim xan Zənd Urmıya qalasını əle keçirərən Pənahəli xan onun yanında deyildi. Pənahəli xan Kərim xanın İbrahimxəlil ağanı özü ilə apardığını eşidib zəngin hədiyyələrə oğlunu Qarabağa qaytarmaq üçün İran şahının yanına gedir. Lakin Kərim xan İbrahimxəlil ağanı buraxır, Üstəlik, Pənahəli xanı da özü ilə Şiraza aparır. Pənahəli xan Şirazdan çıxmış üçün fəndə əl atır – özünü vəfat etmiş kimi göstərir. Onu tabuta qoyurlar. Pənahəli xanın yanındakilar Kərim xandan onun cənəzəsini Qarabağa aparmaq üçün icazə isteyirlər. Kərim xan məsələni başa düşür, uzun yolda xarab olmaması üçün "meyit" in yarıl-

## Şuşanın Xanı, Pənahəli xanın Şuşası

ximində əlverişli olmadığı üçün inzibati mərkəz Şahbulag qalasına köçürülrələr.

Tarixçi-salnaməçi Mirzə Adığözel bəyin yazdığını görə, Qarabağ

ləşdirməyə başlayıb. Söhbət ilk növbədə Xəmsə məliklərindən gedir. Onlar beş maliklik olduğu üçün belə adlandırılırlar (ərəbcədən tərcümədə "xəms" beş deməkdir). Qarabağ

qala divarlarının yaxınlığında müha-sirəyə alınanlar gizləndikləri yerlər-dən çıxıb çağırılmayan "qonaqların" üzərinə cumdular və onlarla əbəyaya-xa vuruşmağa başladılar...



məliklərinin Pənahəli xanı gözü gö-türmürdü. Odur ki, Şəki xanı Hacı Çələbiyə belə bir məktub yazardı: "Pənahəli xan burada taxta çıxmış, qala və səngər tikdirmişdir. Əger bir xəta edilərsə, sonra onun qarşısında dumqaq mümkün olmayacaq".

**Bu məktubdan sonra məliklərə inanın Hacı Çələbi Şamaxı xanı Hacı Məhəmmədəli xanla birləşərək Qarabağ hücum çəkir, xanlığın o vaxtı mərkəzi olan Bayat qalasını mühasirəyə alır. Lakin bir aylıq mü-hasirə nəticəsiz qalır.**

**Tarixçi-salnaməçi Əlimad bəy Cavanşir yazır: "...Bu qalibiyətən sonra Pənahəli xanın igidiyi haqqında dillərə düşən dastan o zaman Qarabağda yaşayın bütün müsələn tayfalarını müharibəsiz olaraq onun təbəəliyinə təbe etdirdi... Bayat savaşı eyni zamanda, bu qalanın gələcək tarixi sinəqlərə davam gətirə bilin-yəcəyini də təzə çıxarı. Buna görə də Pənahəli xan 1751-ci ildə Şahbulag adlanan yerde yenil paytaxt-qala saldırır. Daş və şəhəndən məscidlər, evlər, bazar meydani və hamamlar tikdir. Pənahəli xan oranı qurdugu dövlətə mərkəz edir".**

Əhməd bəy Cavanşirin haqqında danışığı qala Şuşa idi. Bu gün yalnız Azərbaycanın deyil Qafqazın incisi, mədəniyyət besiyi olan Şuşanın inşası ilə bağlı qərarı verərək

**Pənahəli xanın qələbələri bir-birinin əvəz edirdi. Gəncə, İrəvan, Naxçıvan və Ərdəbil kimi şəhərləri belə əla keçirmiş və onların idarəciliyini öz adamlarına tapşırılmışdı.**

**Qarabağ xanlığının getdikcə bö-yüməsi, güclənməsi və genişlənməsi digər xanları, hakimləri narahat etməyə başlayıb. Nəticədə bir-birlərinin ardıcınca Pənahəli xana qarşı hərəkətə keçiblər. 1757-ci ildə Astrabad hakimi Məhəmmədhəsən Qacar nəhəng qoşunla Qarabağ xanlığı üzərinə hücum çəkib. Lakin "Xatın arxi" deyilən yerdə verən həllədici dö-yüşdən Pənahəli xan qalib çıxb.**

salnaməcilerinin də yazdığı kimi, Xəmsə məliklərindən yalnız Xaçın əhalisi yerli idi. Digər məliklər və onların mənsub olduqları nəsillər başqa yerlərdən köçüb gelmişdilər.

Xəmsə məliklərindən Pənahəli xanın hakimiyyətini ilk olaraq Vərəndə məlaliyi Şahnəzər tənqidib. Hətta Qarabağ xanı ilə yaxınlığını möhkəmləndirmək üçün qızını onun oğlu İbrahimxəlil ağaya təqdim etdi.

Xaçın məlaliyi Məlik Mirzə Pənahəli xana qarşı müqavimət göstərəsə də, Ballıqaya adlı yerdə verən döyüsdə mögləbiyyətə uğrayıb və beləcə, onun hakimiyyətini tanımali olub.

Dizəq, Çiləbörd, Gülüstan məlik-lərinin də müəyyən müddətdən Qarabağ xanına təbe olmaqdən başqa qalmayıb.

Fətəli xan Şuşanın mühasiresini səkkiz ay davam etdirib. Lakin sonda qala düşmənə teslim olub. Pənahəli xan Urmıya xanından asılı vəziyyətə düşüb. Hətta oğlu İbrahimxəlil ağanı da qoyma verib.

Lakin sonradan İran şahı Kərim xan Zəndlə müttəfiqlik quran Pənahəli xan bu asılılığa son qoysdu. Urmıya üzərinə hücumdan sonra İbrahimxəlil ağa girovluqdan azad edildi, Fətəli xan isə İsfahan yaxınlığında əsir götürüldü və öldürüldü.

Girovluqdan azad edilən İbrahimxəlil ağa Qarabağa yola salınır, Pənahəli xan isə Kərim xan tərəfinən Şiraza aparılır.

Bu hadise tarixe "Şiraz qonaqlığı" kimi düşüb.

1763-cü ildə baş verən həmin olay əslində Kərim xan Zəndin öncə-

masını və içərisinin edviyyatla doldurulmasını əmr edir. Beləliklə, Pənahəli xan həlak olur və bundan sonra Kərim xan atasının nəşini vətəne aparması üçün İbrahimxəlil ağanı da azadlaşdırır.

**Səhəməçilərdən Mirzə Yusif Qarabağı da Pənahəli xanın Şiraz əsirliyindən xilas olmaq üçün özünü ölü kimi göstərdiyini yazır. Qeyd edir ki, Kərim xan Pənahəli xanın hiyəsi ni anlayaraq deyib: 'Pənahəli xan mənim xeyirkəh dostumdur. Buna görə də mən gərək onun cənəzəsini tam hörmətlə Qarabağa göndərim'. Bundan sonra Kərim xanın göstərişi ilə, Pənahəli xanın qarını yanmış, ed-viyat ilə doldurulmuş, ardınca isə cənəzə Qarabağa göndərilmişdi.**

Elçin Şahmurad